



ISO 9001:2008

ISO 15189:2012

## «ŞƏFA» MÜALİCƏVİ DİAQNOSTİK MƏRKƏZ



Bakı şəhəri  
İndeks: AZ1011  
Zərdabi pr., 84

+99412 448-38-11  
+99455 448-38-12  
+99470 448-38-13

office@shafa.az  
clinic@shafa.az  
labs@shafa.az

www.shafa.az

AZ	RU	EN
----	----	----

soyadı/adı	Pasiyent			analizin verilmə tarixi		şəxsi kodu	644
təvəllüdü		cinsi		cavabın alınma tarixi		z. kodu	
həkim		iş yeri		materialın götürülmə vaxtı		şöbə	Lab.

Üsul	<b>SİTOGENETİKA</b>	Material	<b>ABORT</b>
------	---------------------	----------	--------------

№ 981	<b>GTG bandlama</b>
-------	---------------------

GTG bandlama üsulu ilə (350-450 band arası)	<b>ARAŞDIRILAN METAFAZA SAYI - 25</b>
---	---------------------------------------

**Sitogenetik analizin nəticəsi: 47 XY, +21**

*Müayinə olunan metafaza lövhələrində autosom xromosomlardan 21-ci xromosomun trisomiyası – Daun sindromu aşkar olundu.*

**Qeyd:** Mikroskopiya üsulu ilə apardığımız sitogenetik analizdə submikroskopik delesiya, duplikasiya və tək gen xəstəlikləri aşkar edilmir. Bu patologiyalar **array CGH** metodu ilə təyin olunur.

**Dr. Mircavid Müslümov**  
**Mütəxəssis Həkim Genetik**  
**Tel.: (+994 70) 209 20 10**